

"AUDİT TARGET" MMC-nin
direktor-auditoru M.Ə. Məmmədov
İcazə № AT/183, 02.02.2024

H.Əliyev prospekti 95B
Bakı, Azərbaycan
Tel. : +994 (50) 2542568

Audit Məktub-Öhdəlik
Direktor E.O.Həsənov

Hörmətli Elşən müəllim,

Siz 2024-cü il üzrə bizdən "ESTET" MMC-nin mühasibat balansı və əlaqədar gəlir hesabatlarını, o cümlədən pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişiklik, mənfəət və zərər haqqında hesabatlar üzrə audit keçirməyi xahiş etmişsiniz. Hazırkı məktub əsasında auditin keçirilməsinə razılıq verdiyimizi və həmin tapşırığı qəbul etdiyimizi bildiririk. Audit maliyyə hesabatlarına dair rəyin bildirilməsi məqsədilə aparılacaqdır.

Audit prosesi Beynəlxalq Audit Standartlarına müvafiq aparılacaqdır (və ya müvafiq milli standart və ya təcrübələrə istinad edəcəkdir). Standartlar audit prosesinin maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığını müəyyən etmək üçün əsaslı təminat əldə etmək məqsədilə planlaşdırılmasını və icrasını tələb edir. Bizim audit işimiz test əsasında yoxlamadan, hesabları və maliyyə hesabatlarını təmin edən sübutların əldə edilməsindən ibarət olacaqdır.

Eyni zamanda, auditə rəhbərlik tərəfindən istifadə edilən uçot qaydalarının, eləcə də, maliyyə hesabatlarının ümumi təqdimatının qiymətləndirilməsi daxildir.

Müəyyən mühasibat və daxili nəzarət sisteminin məhdudiyyətləri ilə birlikdə, auditin test mahiyyəti və bir sıra digər daxili məhdudiyyətlərinin olması səbəbi ilə, əhəmiyyətli təhriflərin aşkar edilməməsi üzrə qaçılmaz risk mövcuddur.

Maliyyə hesabatları üzrə hesabatımıza əlavə olaraq, mühasibat uçotunda və daxili nəzarət sistemlərində diqqətimizi cəlb edən əhəmiyyətli nöqsanlara dair sizi ayrıca məktubla təmin edəcəyik.

Nəzərinizə çatdırıq ki, tələblərə cavab verən maliyyə hesabatlarının hazırlanma cavabdehliyi təşkilatın rəhbərliyinin üzərinə düşür. Bura müvafiq mühasibat qeydlərinin saxlanması, uçot siyasətinin seçilməsi və tətbiqi və eləcə də təşkilatın aktivlərinin qorunması daxildir. Audit prosesinin bir hissəsi olaraq, biz rəhbərlikdən auditlə bağlı edilmiş təqdimata dair yazılı razılıq tələb edəcəyik.

Sizin işçi ştatınızla əməkdaşlıq etməyə hazırıq və onların auditlə bağlı lazım olan bütün hesabatları, sənədləşmələri və sair məlumatı təmin edəcəklərinə inanırıq. İşin gedişində müəyyən ediləcək ödəniş haqqı tapşırıq üzrə təyin edilmiş fərdlər tərəfindən tələb edilən vaxt müddəti, üstəgəl nağd pulla edilən müxtəlif növlü ödənişlərə əsaslanır. Fərdi saat tarifləri cavabdehlik dərəcəsi və tələb edilən təcrübə və bacarıq əsasında fərqlənir.

Hazırkı məktub ləğv edilməzsə, düzəlişlər aparılmazsa və ya başqası ilə əvəz edilməzsə gələcək illərdə etibarlı sayılır.


Maliyyə hesabatları auditinin təşkilinin Sizin razılığınıza müvafiq olmasını təsdiq etmək üçün verilən məktuba əlavə edilən nüsxəni imzalamağınızı və geri qaytarmağınızı xahiş edirik.

"AUDİT TARGET" MMC-nin
direktor-auditoru:
12 iyun 2025-ci il



M.Ə.Məmmədov

"ESTET"
MMC-nin baş direktoru:
12 iyun 2025-ci il



E.O.Həsənov

AUDİTİN PROqramı

Sifarişçi-təsərrüfat subyektinin adı

"ESTET" MMC

Auditlə əhatə edilən dövr

01.01.2024-cü il tarixdən 31.12.2024-cü il tarixədək

Auditin başlanması və sona çatması vaxtı

«12» iyun 2025-ci ildən «17» iyun 2025-ci ilədək

İş günlərinin (adamların) miqdarı

«3» üç iş günü (adamların)

"AUDIT TARGET" MMC-nin direktor-auditoru.

M.Ə.Məmmədov

Sıra №-si	Auditin bölmələri üzrə auditor prosedurlarının siyahısı	İşin müddəti	İcraçı	Auditorun iş sənədləri	Qeyd
1	2	3	4	5	6
1	Sifarişçi-təsərrüfat subyektinin təsis sənədlərinin, dövlət və vergi qeydiyyatı haqqında şəhadətnamələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun yoxlanılması	«12» iyun 2025-ci il	M.Ə.Məmmədov	Müvafiq iş sənədləri	
2	Pul vəsaitlərinin audit, o cümlədən: -kassa əməliyyatlarının audit -bankda olan hesablar üzrə əməliyyatların audit	«12» iyun 2025-ci il	M.Ə.Məmmədov	Müvafiq iş sənədləri	
3	Hesablaşmaların audit, o cümlədən: -büdcə ilə hesablaşmaların audit: -təhtəli hesab şəxslərlə hesablaşmaların audit -debitor və kreditorlarla hesablaşmaların audit	«13» iyun 2025-ci il	M.Ə.Məmmədov	Müvafiq iş sənədləri	

4	Əsas vəsaitlər üzrə əməliyyatların auditi, o cümlədən: -əsas vəsaitlərin daxil olması və çıxması üzrə əməliyyatların auditi -əsas vəsaitlərin amortizasiyası ayrılmalarının auditi -əsas vəsaitlərin təmiri üzrə əməliyyatların auditi	«13» iyun 2025-ci il	M.Ə.Məmmədov	Müvafiq iş sənədləri	
5	Maddi dəyərlerle əlaqədar əməliyyatların auditi, o cümlədən: -maddi dəyərliyərin alınması və satılması üzrə əməliyyatların auditi -azqıymətli və tez xarab olan əşyalarla əməliyyatların auditi	«13» iyun 2025-ci il	M.Ə.Məmmədov	Müvafiq iş sənədləri	
6	Sosial sığorta və əmək üzrə göstəricilərin yerinə yetirilməsinin auditi, o cümlədən: -işçi heyəti ilə hesablaşmaların auditi: -məcburi sosial sığorta və təminat üzrə vəsaitin düzgün hesablanması və istifadə edilməsinin auditi	«17» iyun 2025-ci il	M.Ə.Məmmədov	Müvafiq iş sənədləri	
7	Mühasibat uçotunun vəziyyətinin və hesabatların düzgünlüyünün Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğunluğunun auditi	«17» iyun 2025-ci il	M.Ə.Məmmədov	Müvafiq iş sənədləri	

"AUDIT TARGET" MMC-nin direktor auditoru

M.Ə.Məmmədov



AUDITİN ÜMUMİ PLANI

Sifarişçi-təsərrüfat subyektinin adı

"ESTET" MMC

Auditlə əhatə edilən dövr

01.01.2024-cü il tarixdən 31.12.2024-cü il tarixədək

Auditin başlanması və sona çatması vaxtı

«12» iyun 2025-ci ildən «17» iyun 2025-ci ilədək

İş günlərinin (adam saatların) miqdarı

«3» üç iş günü (adam günü)

"AUDIT TARGET" MMC-nin direktor-auditoru.

M.Ə.Məmmədov

Sıra №-si	Planlaşdırılan işlərin növləri	İşlərin icra müddəti	İcrası	Qeyd
1	2	3	4	5
1	2024-cü il üzrə mühasibat (məaliyyə) hesabatlarının auditi	«12» iyun 2025-ci il	M.Ə.Məmmədov	
2	Auditor sübutlarının toplanması və sənədlərin tərtibi	«13» iyun 2025-ci il	M.Ə.Məmmədov	
3	Auditin başa çatdırılması və nəticələrin qiymətləndirilməsi	«13» iyun 2025-ci il	M.Ə.Məmmədov	
4	Auditorun yekun sənədlərinin tərtibi və Sifarişçiyə təqdim edilməsi	17 iyun 2025-ci il	M.Ə.Məmmədov	



"AUDIT TARGET" MMC-nin direktor-auditoru

M.Ə.Məmmədov

"AUDİT TARGET" MMC-nin (VÖEN:3101386421)

Direktoru: Məmmədov Məmməd Əli oğluna

“ESTET ”

MMC-nin (VÖEN 1401860471)

Direktoru: Həsənov Elşən Oruc oğlu tərəfindən

Məktub


ESTET " MMC -nin 31.12.2024-cü il tarixinə maliyyə hesabatlarının auditinin aparılmasını xahiş edirik.

Direktor:



Həsənov Elşən Oruc oğlu

11.06.2025-ci il



**“11” iyun 2025-ci il tarixli AT-25-06 sayılı müqaviləyə əsasən
aparılmış auditin nəticəsinə dair auditorun yekun sənədlərinin**

**TƏHVİL - QƏBUL
AKTI**

Bakı şəhəri

17 iyun 2025-ci il

Biz, aşağıda imza edənlər təsdiq edirik ki, **İCRAÇI – “Audit Target” MMC**-nin direktoru **Məmmədov Məmməd Əli oğlu** tərəfindən **SİFARİŞÇİ – “Estet” MMC**-nin baş direktoru **Həsənov Elşən Oruc oğlu** ilə bağlanmış 11.06.2025-ci il tarixli AT-25-06 sayılı müqavilənin şərtlərinə uyğun olaraq aparılmış xidmət tam yerinə yetirilmişdir.

Auditin nəticəsinə görə sifarişçiyə aşağıdakı qaydada sənədlər təhvil verilmişdir:

1. Müstəqil Auditor Rəyi
2. Təhvil-Qəbul aktı
3. Auditin aparılmasına dair müqavilə

I. Təhvil verdi:

İCRAÇI “Audit Target” MMC
(VÖEN 3102942041)

Məmmədov Məmməd Əli oğlu



II. Təhvil aldı:

SİFARİŞÇİ “Estet” MMC
(VÖEN 1401860471)

Direktor Həsənov Elşən Oruc oğlu



“ESTET”
MƏHDUD MƏSULİYYƏTLİ
CƏMİYYƏTİ

31.12.2024-CÜ İL TARİXƏ MALİYYƏ
HESABATLARI VƏ AUDİTORUN
HESABATI

MÜSTƏQİL AUDİTORLARIN HESABATI.....	1-2
31 DEKABR 2024-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR HESABAT.....	3
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT	4
KONSOLIDƏ EDİLMİŞ MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT.....	5
KONSOLIDƏ EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT.....	6
KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT.....	7
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESBATLARI ÜZRƏ QEYDLƏR.....	8-20

**31 DEKABR 2024-CÜ İL TARİXİNƏ BAŞA ÇATAN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ
HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR
HESABAT**

Rəhbərlik "ESTET" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("Qrup") 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə başa çatan il üzrə maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitalında dəyişiklikləri düzgün əks etdirən maliyyə hesabatlarının Kommersiya Təşkilatlarında Milli Mühəsibat Uçotu standartlarına (KTMMUS) müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

- Mühəsibat uçotu qaydalarının müvafiq şəkildə seçilməsi və tətbiqinə;
- Məlumatların, o cümlədən mühəsibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;
- İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Qrupun maliyyə vəziyyəti və maliyyə nəticələrinə təsirini anlamaqda yardım göstərilməsi üçün KTMMUS -nın xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədikdə əlavə açıqlamalar verilməsinə;
- Qrupun fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə.

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

- Qrup daxilində sağlam və effektiv daxili nəzarət sisteminin yaradılması, tətbiqi və saxlanılmasına;
- Qrup əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə, onun maliyyə hesabatlarının istənilən vaxt dəqiqliklə açıqlanması üçün yetərli olan və Qrupun maliyyə hesabatlarının KTMMUS -na uyğun gəldiyini təmin edə biləcək müvafiq mühəsibat uçotu qeydlərinin aparılması;
- Azərbaycan Respublikasının qanunvericiliyi və mühəsibat uçotu qaydalarına müvafiq olaraq məcburi mühəsibat uçotu qeydlərinin aparılmasına;
- Qrup aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlər görülməsinə;
- Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına.

Qrupun 31 dekabr 2024-cü il tarixinə başa çatan il üzrə maliyyə hesabatları 01 may 2024-cü il tarixədək rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

"ESTET" MMC-nin
Baş direktoru:

E.Həsənov



“Audit Target” MMC

VÖEN: 3102942041

İcazə: № AT/183 02.02.2024.

Unvan: Xırdalan şəhəri, 22 məhəllə, ev 12, mənzil 12.

Telefon: +994 50 254 25 68, +994 50 316 86 57

AUDİTORUN HESABATI

Rəy

Mən “ESTET” Məhdud Məsuliyyətli Cəmiyyətinin və onun törəmə müəssisələri (VÖEN: 1401860471) (bundan sonra Qrup) 31 dekabr 2024-cü il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan, konsolidasiya edilmiş məcmu gəlirlər haqqında hesabatdan, konsolidasiya edilmiş kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixinə Qrupun konsolidasiya edilmiş maliyyə vəziyyətini, habelə konsolidasiya edilmiş maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Mən auditı Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditı üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar Mühasiblərin Etika Məcəlləsinin” (IESBA) tələblərinə uyğun olaraq Qrupdan asılı deyiləm və mən digər etik öhdəliklərimizi IESBA məcəlləsinin tələblərə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün münasib yetərlidir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Qrupun maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil

olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zamanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman peşəkar mühakimə tətbiq edirəm və peşəkar inamsızlıq nümayiş etdirirəm. Mən həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirirəm, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirirəm və rəyimi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirəm. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.

- Qrupun daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürəm.

- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndirirəm.

- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Qrupun fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıram. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığım halda, auditor hesabatımda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyəm və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimə dəyişiklik etməliyəm. Nəticələrim auditor hesabatımın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndirirəm.

Mən subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığım zaman daxili nəzarətdə aşkar etdiyim əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat verirəm.

Mən, həmçinin, subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat verirəm ki, müstəqilliyə və müstəqilliyimə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etmişəm.

Qrupun idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən mən cari dövr üzrə maliyyə hesabatlarının ön əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirəm. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə mən bu məsələ haqqında hesabatımda məlumatın verilməməsini qərara almadığım halda, bu məsələləri auditor hesabatında təsvir edirəm.

"AUDIT TARGET" MMC
direktor-auditor:

17 iyun 2025-ci il



Məmmədov Məmməd

“ESTET” MMC (VÖEN 1401860471)
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 dekabr 2024-cü il tarixinə Maliyyə Hesabatları

Mühasibat Balansı

(manatla)

Bölmün, maddənin №-si	Göstəricilər	Qeydlər	2024	2023
	AKTİVLƏR			
1	Uzunmüddətli aktivlər			
10	Qeyri-maddi aktivlər		0	0
11	Torpaq, tikili və avadanlıqlar	5	1497932.97	1335212.24
12	Daşınmaz əmlaka investisiyalar		0	0
13	Bioloji aktivlər		0	0
14	Təbii sərvətlər		0	0
15	İştirak payı metodu ilə uçota alınan investisiyalar		0	0
16	Təxirə salınmış vergi aktivləri		0	0
17	Uzunmüddətli debitor borcları		0	0
18	Sair uzunmüddətli maliyyə aktivləri		0	0
19	Sair uzunmüddətli aktivlər		0	0
	Cəmi uzunmüddətli aktivlər		1497932.97	1335212.24
2	Qısamüddətli aktivlər			
20	Ehtiyatlar		2959850.78	2343672.37
21	Qısamüddətli debitor borcları	6	1780864.39	1959913.99
22	Pul vəsaitləri və onların ekvivalentləri	7	2173020.40	1470598.11
23	Sair qısamüddətli maliyyə aktivləri		0	0
24	Digər aktivlər		67150.00	41650.00
	Cəmi qısamüddətli aktivlər		6980885.57	5815834.47
	Cəmi aktivlər		8478818.54	7151046.71
	KAPITAL VƏ ÖHDƏLİKLƏR			
3	Kapital			
30	Ödənilmiş nominal (nizamnamə) kapitalı	10	10.00	10.00
31	Emissiya gəliri		0	0
33	Sair kapital ehtiyatları		0	0
34	Yığılmış mənfəət və zərər		6733434.12	6017904.78
	Cəmi kapital		6733444.12	6017914.78
4	Uzunmüddətli öhdəliklər			
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		0	0
41	Maliyyə lizinqi öhdəliyi	8	0	0
42	Təxirə salınmış vergi öhdəlikləri		0	0
43	Uzunmüddətli kreditor borcları		0	0
44	Sair uzunmüddətli öhdəliklər		477358.37	209598.15
	Cəmi uzunmüddətli öhdəliklər		477358.37	209598.15
5	Qısamüddətli öhdəliklər			
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		937109.21	627113.74
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		0	0
53	Ticarət və digər kreditor borcları	9	330906.84	296420.04
54	Maliyyə lizinqi öhdəliyi		0	0
	Cəmi qısamüddətli öhdəliklər		1268016.08	923533.78
	Cəmi öhdəliklər		1745384.42	1133131.93
	Cəmi kapital və öhdəliklər		8478818.54	7151046.71

“ESTET” MMC-nin
Baş direktoru:



E.Həsənov

8-22-ci səhifələrdə göstərilən qeydlər bu konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“ESTET” MMC (VÖEN 1401860471)
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 dekabr 2024-cü il tarixinə Maliyyə Hesabatları

Mənfəət və Zərər Haqqında Hesabat

(manatla)

Bölümün, maddənin №-si	Göstəricilər	Qeydlər	2024	2023
60	Əsas əməliyyat gəliri	11	14605279.40	12977409.53
	Əsas vəsaitlərin satışından gəlir		0.00	0.00
	Digər gəlirlər		44500.00	288774.76
70	Xidmətlərin maya dəyəri	12	(10731988.93)	(10147017.40)
	Ümumi mənfəət (zərər)		3917790.47	3119166.89
72	İnzibati xərclər	13	(2157348.77)	(1525668.55)
62 və 74	Fəaliyyətin dayandırılmasından mənfəətlər (zərərlər)		0	0
	Əməliyyat gəliri (zərəri)			
	Maliyyə xərcləri	8	(136105.34)	(171587.63)
	Kəçmiş illərin zərəri			
	Vergi qoymadan əvvəl mənfəət (zərər)		1624336.36	1421910.71
90	Mənfəət vergisi xərcləri	14	324873.27	284382.14
	İl üzrə mənfəət (zərər)		1299493.09	1137528.57
	İl üzrə digər məcmu gəlir		0	
80	İl üzrə cəmi məcmu gəlirlər (zərər)		1299493.09	1137528.57

“ESTET” MMC-nin
Baş direktoru:

E.Həsənov



8-22-ci səhifələrdə göstərilən qeydlər bu konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir

“ESTET” MMC (VÖEN 1401860471)
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 dekabr 2024-cü il tarixinə Maliyyə Hesabatları

Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat

Göstəricilər	Qeydlər	2024	2023
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitləri			
Mənfəət vergisindən əvvəlki mənfəət (zərər)		1624366.36	1421910.71
<i>Aşağıdakı maddələr üzrə düzəlişlər:</i>			
Əsas vəsaitlərin köhnəlməsi	5	239554.72	207895.46
Əsas vəsaitlərin dəyərsizləşməsi	9		
Pul üzrə ehtiyat		2173020.40	1470598.11
Maliyyə xərci		(136105.34)	(171587.63)
Əməliyyat aktivləri/passivləri üzrə dəyişikliklər			
Ticarət və digər debitor borclarında (artmasa) azalmasa		179049.96	298514.15
Ticarət və digər kreditör borclarında artmasa (azalmasa)		612242.49	(882327.29)
Əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri			
Ödənilmiş maliyyə xərci		(136105.34)	(171587.63)
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri			
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitləri			
Uzunmüddətli qeyri-maliyyə aktivlərinin satışından pul vəsaitlərinin daxilolmaları		0.00	0.00
Dividentlərin və gəlirin digər oxşar növləri şəklində pul vəsaitlərinin daxilolmaları		0.00	0.00
Alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları		0.00	0.00
Əmlak və avadanlıqların alınması	5	402275.45	712599.37
İnvestisiya fəaliyyətindən daxil olan xalis pul vəsaitləri			
Maliyyə fəaliyyətlərindən istifadə olunan pul vəsaitləri			
Digər kapital ehtiyatlarında dəyişiklik			
Nizamnamə kapitalında dəyişiklik			
Yığılmış zərərdə dəyişiklik			
Maliyyə lizinqi əməliyyatlarında artım			
Faizlər şəklində pul vəsaitlərinin xaricəlmələri			
Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar fəvqəladə xaricəlmələr və daxilolmalar			
Maliyyə fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri		702422.29	659186.09
Pul vəsaitlərində xalis dəyişiklik	7		
Pul vəsaitləri ilin əvvəlinə		1470598.11	2129784.20
Pul vəsaitləri ilin sonuna	7	2173020.40	1470598.11

“ESTET” MMC-nin
Baş direktoru:



E.Həsənov

8-22-ci səhifələrdə göstərilən qeydlər bu konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir

“ESTET” MMC (VÖEN 1401860471)

**2024-cü il üzrə Pul vəsaitlərinin birbaşa yolla müəyyən edilmiş
hərəkəti haqqında hesabat**

Pul vəsaitlərinin hərəkəti	2024	2023
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar	14287677.14	17902540.89
Bank kreditindən daxilolmalar	0.00	0.00
Daxil olmuş avanslar	333557.57	627113.74
Cəmi daxilolmalar	14621234.71	18529654.03
Mallar və xidmətlərə görə xaricolmalar	11637690.75	13050374.63
İşçilərin mükafatlandırılması ilə əlaqədar ödənişlər	1101649.16	593132.56
Mənfəət vergisi ödənişi üzrə xaricolmalar	324873.27	284382.14
Əməliyyat fəaliyyətindən yaranan faiz ödənişləri üzrə xaricolmalar	0.00	0.00
Digər ödənişlərə görə xaricolmalar	4856501.29	3131166.59
Pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə qalığı	2173020.40	1470598.11
Bank overdraftlarının ilin sonuna qalığı	0.00	0.00
Pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna bank overdraftları çıxılmaqla son qalığı	2173020.40	1470598.11

“ESTET” MMC-nin

Baş direktoru:




E.Həsənov

“ESTET” MMC (VÖEN 1401860471)
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 dekabr 2023-cü il tarixinə Maliyyə Hesabatları
Kapitalda Dəyişikliklər Haqqında Hesabat

Göstəricilər	Qeydlə rə istinad	Ödənilmiş nizamnamə kapitalı	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	CƏMİ
01/01/2023-cü il tarixinə qalıq		10.00		5014682.03	5014692.03
Hesabat dövründə xalis aktivlər/kapitalda dəyişikliklər		0.00		1003222.75	1137528.57
İl üzrə zərər		0.00		0.00	0.00
31/12/2023-cü il tarixinə qalıq		10.00		6017904.78	6017914.78
2024-cü il üzrə kapitalda dəyişikliklərin cəmi					
01/01/2024-cü il tarixinə qalıq		10.00		6017904.78	6017914.78
Hesabat dövründə xalis aktivlər/kapitalda dəyişikliklər		0.00		715529.34	715529.34
İl üzrə zərər		0.00		0.00	0.00
31/12/2024-cü il tarixinə qalıq		10.00		6733434.12	6733444.12
2024-cü il üzrə kapitalda dəyişikliklərin cəmi					

“ESTET” MMC-nin
Baş direktoru:

E.Həsənov



8-22-ci səhifələrdə göstərilən qeydlər bu konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir

"ESTET" MMC

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

1.Ümumi məlumat

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixində tamamlanan il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq "ESTET" MMC və onun törəmə müəssisəsi (birlikdə "Qrup" adlandırılacaq) üçün hazırlanmışdır.

Qrup Azərbaycan Respublikasında və Gürcüstan Respublikasında təsis olunub və bu ölkələrdə fəaliyyət göstərir.

Qrupun əsas fəaliyyəti

Qrupun əsas fəaliyyəti kompyuter və təhlükəsizlik sisteminin, aksesuarlarının satışı, quraşdırılması, texniki servisin aparılmasından ibarətdir.

"Estet" MMC-nin bir törəmə müəssisəsi var.

Törəmə müəssisə:

Ölkə

2024

2023

"ESTET" MMC filialı (VÖEN 404575848)

Gürcüstan

100%

100%

Qrupun hüquqi ünvanı

"ESTET" Məhdud Məsuliyyətli Cəmiyyət-nin hüquqi ünvanı aşağıdakı kimidir:

AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17

Təqdimat valyutası

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarındakı məbləğlər başqa valyuta qeyd olunmadığı halda, Azərbaycan manatı ilə ("AZN") təqdim edilir.

ƏHƏMİYYƏTLİ UÇOT QAYDALARININ İCMALI

Təqdimatın əsasları

Qrup əsas mühasibat qeydlərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq saxlayır. Bu maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq, bütün əhəmiyyətli ölçülərə riayət etmək üçün Qrupun əsas uçot qeydlərindən hazırlanmış və onlara zəruri olaraq düzəliş edilmişdir.

Bu maliyyə hesabatları, tarixi xərclər konvensiyası və qrupun davamlı fəaliyyət göstərməsinə davam edəcəyi ehtimalına əsasən hazırlanır.

Bu maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixinə bitən ili əhatə edir. Müqayisəli məlumat 31 dekabr 2023-cü il tarixinə bitən ili əhatə edir.

Konsolidasiyanın əsasları

Lazım olduqda, törəmə müəssisələrdə tətbiq edilən mühasibat uçotu qaydalarının Qrupdakı digər müəssisələr tərəfindən istifadə olunan mühasibat uçotu qaydalarına uyğunlaşdırılması üçün törəmə müəssisələrinin maliyyə hesabatlarına düzəlişlər edilir. Qruparası bütün əməliyyatlar, qalıqlar, gəlir və xərclər konsolidasiya zamanı tam çıxarılır.

Xarici valyuta qalıqlarının çevrilməsi

Xarici valyuta ilə əməliyyatlar əməliyyatların tarixlərində qüvvədə olan müvafiq valyuta məzənnələrini (spot məzənnəsi) tətbiq etməklə funksional valyutaya çevrilir. Bu əməliyyatlar üzrə hesablamalardan və monetar maddələrin ilin sonuna olan məzənnə ilə təkrar qiymətləndirilməsindən yaranan məzənnə gəlirləri və zərərləri mənfəət və ya zərərdə tanınır.

“ESTE” MMC

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Azərbaycan manatı ilə ifadə olunmuşdur)

2. ƏHƏMİYYƏTLİ UÇOT QAYDALARININ İCMALI (DAVAMI)

Xarici valyuta qalıqlarının çevrilməsi(davamı)

Ədalətli dəyərin müəyyən edildiyi tarixdə məzənnələrdən istifadə etməklə çevrilən ədalətli dəyərlə ölçülmüş qeyri-monetar maddələrdən başqa qeyri-monetar maddələr ilin sonuna təkrar çevrilmir və ilkin maya dəyəri ilə qiymətləndirilir (əməliyyat tarixində məzənnələrdən istifadə etməklə çevrilir).

31 dekabr 2024-cü il və 31 dekabr 2023-cü il tarixlərinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Avro və ABŞ dolları ilə bağlı rəsmi Azərbaycan manatı qarşısında məzənnəsi aşağıdakı kimi olmuşdur:

	Göstəricilər	31 Dekabr 2024	31 Dekabr 2023
1	1 AVRO-nun AZN-lə fərqi	1.7724 AZN	1.8127 AZN
2	1 ABŞ dollarının AZN-lə fərqi	1.7000 AZN	1.7000 AZN

Mühasibat uçotunun prinsiplərində dəyişikliklər

Qrup, 9 №-li BMHS-nı 1 yanvar 2020-ci il tarixində və həmin tarixdən sonrakı dövrlər üçün standartın tətbiqini qəbul etmişdir. Yeni standart maliyyə aktivlərinin mühasibat uçotuna və maliyyə öhdəliklərinin uçotunun müəyyən aspektlərinə fundamental dəyişikliklər gətirir.

9 №-li BMHS-nı 1 yanvar 2020-ci il tarixində və həmin tarixdən sonrakı dövrlər üçün 39 sayılı MUBS-ni əvəz edir. Qrup 9 №-li BMHS-nin əhatə dairəsinə daxil olan maliyyə alətləri üçün müqayisəli məlumatı yenidən təqdim etməmişdir.

Təsnifləşdirmə və qiymətləndirmə

9 sayılı MHBS-yə əsasən bütün maliyyə aktivləri ilkin tanınma zamanı sair məcmu gəlirdə ədalətli dəyərlə (SMG9D) və ya mənfəət və ya zərərdə ədalətli dəyərlə ölçülən aktivlər kimi (MZƏD) kimi təsnifləşdirilir.

Maliyyə aktivini, həm də aşağıdakı şərtləri yerinə yetirirsə və MZƏD-də göstərilirsə, amortizasiya edilmiş dəyərlə ölçülür:

- "yığılmaq üçün saxlanılan" əsasda idarə olunan alətlər; və
- maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin ödənilməməsi və əsas məbləğ üzrə mənfəətin artmasına səbəb olur.

Borç aləti SMGƏD-də yalnız aşağıdakı şərtlərə cavab verirsə və MZƏD-də göstərilirsə ölçülür:

- aktivin məqsədi həm müqaviləli pul vəsaitlərinin hərəkəti toplanması, həm də maliyyə aktivlərinin satışı ilə əldə edilən biznes modeli çərçivəsində keçirilir;
- maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin ödənilməmiş əsas məbləğinin ödənilməsinə səbəb olur.

Ticarət üçün tutulmayan kapital investisiyalarının ilkin tanınması zamanı Qrup qətiyyətlə SMG-də ədalətli dəyərdə sonrakı dəyişiklikləri təqdim edə bilər. Bu seçki investisiya yatırımı əsasında aparılır.

Bütün digər maliyyə aktivləri MZƏD-də ölçülmüş kimi təsnifləşdirilir.

Dəyərdəndüşmə

Qrup, gözlənilən itkiləri (Gİ) üzrə amortizasiya olunmuş dəyərdə olan maliyyə aktivləri üzrə dəyərsizləşmə ehtiyatını tanıyır.

Qrup, ilk 12 aylıq Gİ ölçülməsinin başlanmasından sonra kredit riskinin əhəmiyyətli dərəcədə artmadığı maliyyə alətləri istisna olmaqla, ömür boyu Gİ-yə bərabər olan məbləğdə dəyərsizləşmə ehtiyatını ölçür.

“ESTET” MMC

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

2. ƏHƏMİYYƏTLİ UÇOT QAYDALARININ İCMALI (DAVAMI)

Mühasibat uçotu prinsiplərində dəyişikliklər (davamı)

Tikili və avadanlıqlar

Əsas vəsaitlər ilkin olaraq alış dəyərində, o cümlədən aktivlərin yerinə çatdırılmasına və onların Qrupun rəhbərliyinin nəzərdə tutduğu tərzdə əməliyyat göstərməsi üçün lazımı vəziyyətə gətirilməsinə aid bütün birbaşa xərclərdə tanınmışdır.

Bu aktivlər xərc modelindən istifadə edərək sonrakı köhnəlmə və dəyərsizləşmə zərərlerini çıxmaqla maya dəyərində ölçülür. Köhnəlmə azalan qalıq metodu ilə əsaslı tamamlanmamış işlərdən başqa torpaq və avadanlıqların hesablanması son qalıq dəyəri çıxılmaqla maya dəyəri aşağıdakılar arasında illik dərəcələrlə silinərək tanınır:

• Torpaq	0%
• Binalar və tikililər	7%
• Maşın və avadanlıqlar	20%
• Nəqliyyat vasitələri	25%
• Digər	20%

Köhnəlmə aktivin almadığı və ya kapitalizasiya edildiyi aydan hesablanır, aktiv silindiyi halda isə heç bir köhnəlmə həmin aya hesablanmır. Qalıq dəyərinin əhəmiyyətli hesablamaları və faydalı istifadə müddətinin hesablamaları aktivin təkrar qiymətləndirilib-qiymətləndirilmədiyindən asılı olmayaraq tələb olunduğu kimi (lakin ən azından ildə bir dəfə) yenilənir.

Əsas vəsaitlərin silinməsindən yaranan mənfəət və ya zərər silinmədən əldə edilən mədaxillər arasında fərq kimi müəyyən edilir və aktivlərin balans dəyəri "digər gəlir/(xərc) -xalis" də mənfəət və ya zərərdə tanınır.

Pul vəsaitləri

Pul vəsaitləri müəyyən nəğd pula çevrilə bilən və dəyəri əhəmiyyətsiz dəyişiklik riskinə məruz qalan maddələrdir. Maliyyə vəziyyəti haqqında hesabatda pul vəsaitləri nə banklarda cari hesab qalıqları əks etdirir və ilkin olaraq və sonradan ədalətli dəyərlə uçota alınır.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədləri üçün banklarla olan qalıq nəğd pul vəsaitləri pul vəsaitlərinin ekvivalentləri hesab olunur.

Maliyyə alətləri

İlkin qiymətləndirmə və uçotdan silinmə

Maliyyə aktivləri və maliyyə öhdəlikləri Qrupun maliyyə alətinin müqavilə müddəaları üzrə tərəfə çevrildiyi halda tanınır və ilkin olaraq ədalətli dəyər üstəgəl əməliyyat xərcləri ilə ölçülür. Maliyyə aktivləri maliyyə aktivləri ilə bağlı pul vəsaitlərinin hərəkəti üzrə müqavilə hüquqlarının müddəti bitdikdə və ya maliyyə aktivləri və bütün əhəmiyyətli risklər və faydalar ötürüldükdə uçotdan silinir. Maliyyə öhdəliyi ödənilmədiyi, dayandırıldığı, ləğv edildiyi, ya da müddəti bitdiyi halda uçotdan silinir.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri sonradan aşağıda təsvir edildiyi kimi ölçülür.

Maliyyə aktivlərinin təsnifatı və sonrakı qiymətləndirilməsi

Sonrakı qiymətləndirmənin məqsədi üzrə maliyyə aktivləri kreditlər və debitor borclarına bölünür. Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə əks etdirilmiş maliyyə aktivlərindən başqa bütün maliyyə aktivləri maliyyə aktivinin və ya maliyyə aktivləri Qrupunun dəyərsizləşməsinə dair obyektiv sübutun olub olmamasını müəyyən etmək üçün ən azı hər hesabat tarixində dəyərsizləşmə üzrə təhlil edilir.

Dəyərsizləşməni müəyyən etmək üçün müxtəlif amillər aşağıda təsvir edilmiş hər maliyyə aktivinin kateqoriyası üzrə tətbiq edilir.

Mənfəət və ya zərərdə tanınan maliyyə aktivləri ilə bağlı bütün gəlirlər və xərclər "inzibati və ümumi xərclər"də əks etdirilmiş, ticarət debitor borclarının dəyərsizləşməsindən başqa "maliyyə xərcləri-xalis" və ya "digər gəlir/(xərc)"də əks etdirilir.

“ESTET” MMC

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

2. ƏHƏMİYYƏTLİ UÇOT QAYDALARININ İCMALI (DAVAMI)

Maliyyə aktivlərinin dəyərsizləşməsi və inkasso edilə bilinməməsi

Müəyyən maliyyə aktivinin dəyərsizləşməsinə dair obyektiv sübutun olub-olmamasını müəyyən etmək üçün hər hesabat tarixində qiymətləndirmə aparılır. Bu cür sübut mövcud olduğu halda bütün dəyərsizləşmə zərərləri gəlir haqqında hesabatda tanınır. Maya dəyərində uçota alınmış aktivlər üzrə dəyərsizləşmə balans dəyəri və oxşar maliyyə aktivinin cari bazar gəlirlilik normasında diskont edilmiş gələcək pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmış dəyər arasındakı fərkdir.

Maliyyə öhdəliklərinin təsnifatı və sonrakı qiymətləndirilməsi

Maliyyə öhdəlikləri ticarət və digər öhdəliklərdən ibarətdir. Maliyyə öhdəlikləri sonradan effektiv faiz metodunu istifadə edərək amortizasiya olunmuş dəyərle ölçülür. Bütün faizlə əlaqədar ödənişlər "maliyyə xərcləri" daxilindədir.

Maliyyə alətlərinin əvəzləşdirilməsi

Yalnız tanınan məbləği əvəzləşdirmək üçün qanuni qüvvəyə minmiş qarşılıqlı əvəzləşdirmə hüququ olduğu və xalis əsasla əvəzləşdirmək və ya eyni zamanda aktiv realizə etmək və öhdəliyi yerinə yetirmək niyyəti olduğu halda maliyyə aktivləri və öhdəlikləri əvəzləşdirilir və xalis məbləğ, edilmiş maliyyə vəziyyəti haqqında hesabatda göstərilir.

İşçilərin qısa müddətli mükafatlandırılması

İşçilərin qısa müddətli mükafatlandırılmasının xərci (xidmətdən sonra on iki ay ərzində olan) xidmətin göstərildiyi və diskont edilmədiyi dövrdə tanınır.

Ödənişli məzuniyyətlərin gözlənilən xərci işçilərin hüququnu artıran xidmətlər gördüyü və ya yığılmayan məzuniyyətlər zamam isə məzuniyyətin baş verdiyi halda xərc kimi tanınır.

Ehtiyatlar və şərti öhdəliklər

Ehtiyatlar cari öhdəliklərin keçmiş hadisə səbəbindən Qrupdan iqtisadi mənbələrin məxaricinə gətirəcəyi və məbləğlərin etibarlı şəkildə hesablanma bildiyi halda tanınır. Məxaricin müddəti və məbləği hələ də qeyri müəyyən ola bilər. Cari öhdəlik keçmiş hadisələrin (misal üçün, hüquqi mübahisələr və ya yüklənmiş müqavilələr) səbəb olduğu hüquqi və konstruktiv öhdəliklərdən yarana bilər.

Ehtiyatlar və şərti öhdəliklər (davamı)

Ehtiyatlar hesabat tarixində mövcud olan ən etibarlı sübuta o cümlədən, cari öhdəliklə bağlı risklərə və qeyri-müəyyənliklərə əsaslanan cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan hesablanmış məsrəf ilə qiymətləndirilir. Oxşar öhdəliklərin olduğu halda öhdəliyin ödənilməsində məxaricin tələb olunacaq ehtimalı bütün öhdəliklər sinfi nəzərə alınmaqla müəyyən edilir. Ehtiyatlar onların diskontlaşdırılmış dəyərinə qədər diskont edilir. Burada pulların vaxt dəyəri əhəmiyyətlidir.

Qrupun üçüncü tərəfdən faktiki olaraq toplaya biləcəyi öhdəliklə bağlı hər hansı ödəniş ayrıca aktiv kimi tanınır. Lakin bu aktiv əlaqəli ehtiyatın məbləğindən artıq olmamalıdır. Bütün ehtiyatlar hər hesabat tarixində təhlil edilir və cari ən yaxşı hesablanmış qiyməti əks etdirmək üçün uyğunlaşdırılır. Cari öhdəliklərin nəticəsində iqtisadi mənbələrin mümkün məxarici mümkün olmaması və ya çox zəif olması ehtimal edildiyi hallarda müəssisələrin birləşməsi zamanı güman olunma halı istisna olaraq öhdəlik tanınmır.

Gəlir

Gəlir endirimlər və ticarət diskontları istisna olmaqla Qrup tərəfindən təchiz edilmiş mallar və materiallar və ya göstərilmiş xidmətlərə görə alınmış və ya alınacaq ödənişin ədalətli dəyərinə istinad ilə ölçülür.

Qrup əməliyyatın mahiyyətini əks etdirmək məqsədilə satış əməliyyatının hər ayrıca müəyyən edilə bilən komponentinə aşağıda göstərilmiş gəlirin tanınması meyarını tətbiq edir. Bu əməliyyatlardan alınan ödəniş hər komponentin müvafiq ədalətli dəyərini nəzərə almaqla ayrıca müəyyən edilə bilən komponent üzrə bölüşdürülür. Gəlirin məbləği etibarlı şəkildə ölçülə bildiyi, toplanma mümkün olduğu, çəkilməmiş və ya çəkiləcək xərclər etibarlı şəkildə ölçüldüyü və Qrupun hər bir müxtəlif fəaliyyəti üzrə meyar təmin edildiyi halda gəlir tanınır. Bu fəaliyyətə xas tanınma meyarı aşağıda təsvir edilib.

"ESTET" MMC

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

3. ƏHƏMİYYƏTLİ UÇOT QAYDALARININ İCMALI (DAVAMI)

Xidmətlərin göstərilməsi

Xidmətlərin göstərilməsindən əldə edilən gəlir, gəlirin etibarlı şəkildə ölçülməsi, toplanması ehtimalı, çəkilmə xərclər və ya xərclər etibarlı şəkildə ölçülə biləcəyi təqdirdə tanınır. Xidmət haqqı və digər gəlirlər gəlir kimi tanınır, hansı ki xidmətlərin göstərilməsinə bərabərdir.

Vergilər

Mənfəət vergisi xərci cari və təxirə salınmış vergi xərci/gəlirini əks etdirir.

Cari vergi xərci

Cari vergi xərci il üzrə vergi tutulan mənfəətə əsaslanır. Vergi tutulan mənfəət ümumi gəlir haqqında hesabatda göstərilmiş xalis mənfəətdən fərqlənir, çünki o, digər illərdə vergi tutulan və ya çıxılan gəlir və ya xərc maddələrini və sonradan həç zaman vergi tutulmayan və ya çıxılmayan maddələri istisna edir. Qrupun cari vergi xərci hesabat dövrü ərzində Azərbaycan Respublikasında qəbul edilmiş və ya faktiki olaraq qəbul edilmiş vergi dərəcələrini istifadə edilməklə fərdi Qrup səviyyəsində hesablanır.

Təxirə salınmış vergi xərci

Təxirə salınmış vergi maliyyə hesabatlarında aktivlərin və öhdəliklərin balans dəyərləri və vergi tutulan mənfəətin hesablanması istifadə edilən müvafiq vergi əsasları arasındakı, fərq üzrə ödənilməsi və ya bərpa edilməsi gözlənilən vergidir və öhdəliklərin uçotu metodundan istifadə etməklə uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri, adətən, vergi tutula bilən bütün müvəqqəti fərqləri üzrə tanınır və təxirə salınmış aktivlər çıxılabilən müvəqqəti fərqlərin istifadə olunma bilməsinə dair vergiyə cəlb edilən mənfəətin əldə edilməsi ehtimalının mövcud olacağı zaman hesablanır. Müvəqqəti fərq nə vergi mənfəətinə, nə də uçot mənfəətinə təsir göstərməyən əməliyyatda digər aktiv və öhdəliklərin ilkin tanınmasından yarandığı halda belə aktivlər və öhdəliklər tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat tarixində təhlil edilir və aktivin bütöv və ya qismən bərpa olunacağına imkan verməsi üçün mövcud olacaq kifayət qədər vergi tutulan mənfəətlərin artıq mümkün olmadığı halda azaldılır. Təxirə salınmış vergi öhdəliyi tətbiq edilməsi ödənilməsinin və ya aktivin realizə olduğu dövrdə gözlənilən vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi ümumi gəlir haqqında hesabatda aid edilmişdir. Burada verginin birbaşa kapitalla aid edilən maddələr ilə bağlı olması istisna halıdır, çünki təxirə salınmış vergi də kapitalla aiddir.

Təxirə salınmış vergi xərci (davamı)

Təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri aşağıdakı şərt olduğu halda əvəzləşdirilir və maliyyə vəziyyəti haqqında hesabatda xalis şəkildə göstərilir:

. Qrupun cari gəlir vergisi aktivlərini və cari gəlir vergi öhdəliklərini əvəzləşdirmək üçün qanuni qüvvəyə minmiş qarşılıqlı əvəzləşdirmə hüququ var;

. Gəlir vergilərinə aid təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri üzrə eyni vergi tutulan şirkəti üzrə eyni vergi orqanı tərəfindən vergi çıxılır.

Həmçinin, Azərbaycan Respublikasının fərdi şirkət müəssisə səviyyəsində qiymətləndirilən digər müxtəlif vergiləri mövcuddur. Bu vergilər məcmu gəlir haqqında hesabatda əməliyyat xərclərin komponenti kimi daxil edilib.

“ESTET” MMC

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

3. ƏHƏMİYYƏTLİ UÇOT QAYDALARININ İCMALI (DAVAMI)

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və qiymətləndirilməsinə dair bir sıra mühakimələr, hesablamalar və fərziyyələr həyata keçirir. Qrupun uçot siyasətlərinin tətbiqində maliyyə hesabatlarına ən mühüm təsir edən rəhbərliyin əhəmiyyətli mühakimələri aşağıda göstərilib.

Təxirə salınmış vergi aktivlərinin tanınması

Təxirə salınmış vergi aktivlərinin tanınması dərəcəsi çıxıla bilən müvəqqəti fərqlərin istifadə oluna bilməsi üçün Qrupun gələcək vergiyə cəlb edilən mənfəətin əldə edilməsi ehtimalının qiymətləndirilməsinə əsaslanır. Əlavə olaraq əhəmiyyətli mühakimə istənilən hüquqi və ya iqtisadi məhdudiyyətlərin təsirinin və ya müxtəlif vergi yuridiksiyalarında qeyri-müəyyənliklərin qiymətləndirilməsində tələb olunur.

Hesablamanın qeyri-müəyyənliyi

Aktivlərin, öhdəliklərin, gəliri və xərclərin tanınması və qiymətləndirilməsi üzrə ən əhəmiyyətli təsirə malik olan hesablamalar və fərziyyələr haqqında məlumat aşağıda göstərilib. Faktiki nəticələr əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Qeyri maliyyə aktivlərin dəyərsizləşməsi

Dəyərsizləşmə zərəri aktların və ya pul vəsaitlərini yaradan vahidin balans dəyərinin bərpa edilə bilən məbləğindən artıq olduğu məbləğdə tanınır. Bərpa edilə bilən məbləği məəyyən etmək üçün rəhbərlik hər bir pul vəsaitlərini yaradan vahiddən pul vəsaitlərinin gözlənilən gələcək hərəkətini qiymətləndirir və həmin pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmış dəyərini hesablamaq məqsədilə münasib faiz dərəcəsini müəyyən edir. Pul vəsaitlərinin gözlənilən gələcək hərəkətinin qiymətləndirilməsi prosesində rəhbərlik gələcək əməliyyat nəticələri haqqında fərziyyələr edir. Bu fərziyyələr gələcək hadisələrə və hallara aiddir. Faktiki nəticələr dəyişilə bilər və növbəti maliyyə ili ərzində Qrupun aktivlərində əhəmiyyətli düzəlişlərə səbəb ola bilər.

Qeyri-maddi aktivlərin faydalı ömrü

İdarəetmə, hər bir hesabat tarixində, qeyri-maddi aktivlərin faydalı ömrünü qiymətləndirərək, aktivlərin gözlənilən faydasını qrupa təqdim edir. Dəyər balans dəyəri 5-ci qeyddə təhlil edilir.

Köhnələn aktivlərin faydalı ömrü

Qrup, aktivlərin gözlənilən faydasına əsaslanan hər hesabat tarixində köhnələn aktivlərin faydalı ömrünü qiymətləndirir. Qalıq dəyərləri qeyd 5-də təhlil edilir. Əsl nəticələr, texniki köhnəlmə səbəbindən, xüsusilə kompüter və ofis avadanlığında dəyişə bilər.

"ESTET" MMC

**KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)**

4. STANDARTLAR, ŞƏRHLƏR VƏ MÖVCÜD STANDARTLARA DÜZƏLİŞLƏR

2024-cü ildə qüvvədə olan standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

Aşağıdakı standart və düzəlişlər 1 yanvar 2020-ci il tarixində və ya bu tarixdən sonra başlayan hesabat dövrü üçün qüvvəyə minir.

<u>Standartların №</u>	<u>Adı</u>	<u>Qüvvəyə minmə tarixi</u>
1 sayılı BHMS	BHMS-in ilk dəfə qəbul edilməsi	1 yanvar 2018
16 sayılı BHMS	İcarə	1 yanvar 2019
9 sayılı BHMS	Mənfi kompensasiya ilə ilkin ödəniş xüsusiyyətləri 9№-li əlavə	1 yanvar 2019
28 sayılı MUBS	28 №-li MUBS-a düzəlişlər "birləşən və müştərək müəssisələrdə uzunmüddətli maraqlar"	1 yanvar 2019
<u>2015-2017 dövrü üzrə illik təkmilləşdirmələr</u>		
19 sayılı MUBS	BMUS 29-a edilmiş düzəlişlər, Planlama Əlavəsi, Plan Amendment, Qısaltma və məskunlaşma	1 yanvar 2019
İFRİC 23	Mənfəət vergisi ilə bağlı qeyri-müəyyənlik barədə yeniliklər	1 yanvar 2019

1 №-li MUBS ilk dəfə MHBS qəbulu

1 №-li MUBS, başqa bir Standartdan başqa hal tələb etmədiyi təqdirdə, maliyyə hesabatlarında və qeydlərdə göstərilən batan məbləğlər üçün əvvəlki dövrlə bağlı müqayisəli məlumatın açıqlanması tələb edir. 31 dekabr 2024-ci il tarixində başa çatmış il üçün müqayisəli məlumatlar, cari dövrün maliyyə hesabatlarını başa düşmək üçün vacib olduğu izahı verilir.

2021-ci ildə Cəmiyyət ilk dəfə BMHS-a 01 yanvar 2020-ci il tarixi ilə BMHS qəbul etdi. Şirkətin MHBS maliyyə hesabatları Azərbaycan Respublikasının əvvəllər qəbul edilmiş GAAP ("AZ GAAP") çərçivələri ilə aşağıdakı şəkildə uyğunlaşdırılır.

Həm də BMHS-a keçid və səhvlər maliyyə hesabatlarında 1 yanvar 2023-cü il tarixinə və 31 dekabr 2024-cü il tarixində təqdimata uyğun gələn il üçün və cari il olduğu kimi sona çatan il üçün də edilmişdir və belə təqdimat şirkətin maliyyə vəziyyətinə daha yaxşı baxışı təmin edir.

16 №-li BMUS

16 sayılı BMHS "İcarə" - BMHS-ə uyğun təqdim edən icarə əməliyyatlarının necə tanımaq, ölçmək, təqdim etmək və açıqlamaq lazım olduğunu izah edir. Standart vahid icarə mühasibat modeli təqdim edir və icarədarın 12 ay və ya daha az müddətə olan icarələr və ya azqiyətli aktivlərdən başqa bütün icarələri aktiv və ya öhdəlik kimi tanıtmasını tələb edir. 16 sayılı BMHS-ə dəyişmədən əvvəlki standart olan 17 sayılı BMUS-da olduğu kimi standartın icarə verənə münasibəti olduğu kimi dəyişməz qalır. İcarə verən icarəni maliyyə və ya əməliyyat icarəsi kimi təsnifləşdirməyə davam edir. Rəhbərlik bu düzəliş edilmiş standartın Qrupun maliyyə hesabatlarına təsirini daha sonra qiymətləndirməlidir.

“ESTET” MMC

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

4. STANDARTLAR,ŞƏRHLƏR VƏ MÖVCÜD STANDARTLARA DÜZƏLİŞLƏR

İstifadə haqqı verən aktivlərin ölçülməsi:

Mülk icarəsi üçün istifadə olunan hüququ aktivləri, yəni qaydalar həmişə tətbiq olunduğu halda, retrospektiv əsasda ölçülür. Digər istifadə hüquqi aktivləri 31 dekabr 2024-cü il tarixinə balans hesabatında tanınan bu icarə ilə əlaqədar əvvəlcədən ödənilmiş və ya hesablanmış icarə ödənişlərinin məbləği ilə düzəldilmiş icarə öhdəliyinə bərabər məbləğdə ölçülmüşdür.

Qüvvəyə hələ də minməmiş və şirkət tərəfindən erkən qəbul edilmiş standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

Bu maliyyə hesabatlarının təsdiq olunduğu tarixə dərc olunmuş, lakin qüvvəyə minməmiş aşağıdakı standartlar,şərhlər və mövcud standartlara düzəlişlər hələ qəbul edilməmişdir

Standartların №	Adı	Qüvvəyə minmə tarixi
1 sayılı BHMS və 8 Sayılı MUBS	Materialın adlandırılması	1 yanvar 2020
3 sayılı BHMS	Biznesin adlandırılması,	
	Maliyyə hesabatı yenilənmiş Konseptual Çərçivə	1 yanvar 2020
10sayılı BHMS və 28 sayılı MUBS	İnvestor və onun şərikli və ya orta q müəssisəsi	
	arasındakı aktivlərin satılması və ya xeyri	1 yanvar 2020
17 sayılı MUBS	Sığorta müqavilələri	1 yanvar 2020

Materialın adlandırılması ilə əlaqədar 1 №-li MUBS-a və 8 №-li MUBS-a düzəlişlər

Standart əsasən 1 №-li MUBS-a və 8 №-li MUSS-a düzəlişlər edir. Dəyişikliklər 1 №-li MUBS-da materialın tərifini düzəldir. Düzəliş daha çox önə çıxmaq üçün MHBS 1-də bəzi dəstəkləyici tələbləri özündə cəmləşdirir və materialın tərifini müşayiət edən izahı aydınlaşdırır.

3 №-li MHBS-ə düzəlişlər – biznesin adlandırılması

Standart, bir müəssisənin tərifini aydınlaşdırmaq üçün, müəssisələrə əməliyyatın birləşməsi və ya aktivlərin alınması kimi uçota alınmağını müəyyənləşdirmək üçün kömək edir.

17 №-li Sığorta Müqavilələri

17 №-li Sığorta Müqavilələri,verilmiş sığorta müqavilələrinin tanınması, ölçülməsi, təqdim edilməsi və açıqlanması prinsiplərini müəyyən edir. Həm də oxşar prinsiplərin keçirilmiş təkrar sığorta müqavilələrində və verilmiş ixtiyari iştirak xüsusiyyətləri olan investisiya müqavilələrində tətbiq edilməsini tələb edir. Məqsəd müəssisələrin həmin müqavilələri düzgünlüklə təmsil etməsi üçün müvafiq məlumatların verilməsini təmin etməkdir. Bu məlumat, maliyyə hesabatlarından istifadə edənlərə 17 №-li MHBS çərçivəsində müqavilələrin təşkilatın maliyyə vəziyyətinə və pul axımlarına təsirini qiymətləndirmək üçün əsas verir.

“ESTETT” MMC
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

5. Tikili və avadanlıqlar

	Binalar	Maşın və avadanlıqlar	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Cəmi
31 dekabr 2023-cü il tarixinə balans dəyəri	878388.70	0.00	981334.55	119173.54	1978896.79
Əlavələr	302750.00		56392.75	43132.70	402275.45
Xaric olmalar/silinmə	0.00	0.00	36061.98	0.00	36061.98
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	1181138.70	0.00	1001665.32	162306.24	2345110.17

Amortizasiya və ya köhnəlmə

	Binalar	Maşın və avadanlıqlar	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Cəmi
31 Dekabr 2023-cü il tarixinə qalıq dəyəri	745111.77	0.00	519544.52	70555.95	1335212.24
Əlavələr	302750.00	0.00	56392.75	43132.70	402275.45
Xaric olmalar/silinmə	55689.96	0.00	165425.82	18438.94	239554.72
31.Dekabr 2024-cü tarixinə yığılmış amortizasiya	188966.89	0.00	555091.89	152781.53	896840.31
31 Dekabr 2024-cü il tarixinə qalıq dəyəri	992171.81	0.00	410511.45	95249.71	1497932.97

“ESTET” MMC
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

5. TİKİLİ VƏ AVADANLIQLAR (DAVAMI)

Ümumi məcmu gəlir hesabatında göstərilən amortizasiya xərci aşağıdakı cədvəldə göstərilir

Göstəricilər	2024	2023
Xidmətlərin maya dəyəri	10731988.93	10147017.40
İnzibati xərclər	2157348.77	1525668.55
	<u>12889337.70</u>	<u>11672685.95</u>

6. TİCARƏT VƏ DİGƏR DEBİTOR BORCLARI

Göstəricilər	2024	2023
Ticarət debitor borcları	1780864.39	1959913.99
Dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqlar	0.00	0.00
Ticarət debitor borcları, xalis	<u>1780864.39</u>	<u>1959913.99</u>

Göstəricilər	2024	2023
Qabağcadan ödəmələr	0.00	0.00
Vergi üzrə debitor borclar	0.00	0.00
ƏDV depozit hesabı	184238.63	35169.16
Sair aktivlər	67150.00	41650.00
	<u>251388.63</u>	<u>51758.85</u>

Ticarət və digər debitor borcların dəyərsizləşməsi üzrə ehtiyatın hərəkəti aşağıdakı kimidir olmuşdur:

Göstəricilər	2024	2023
1 yanvar tarixinə dəyərsizləşmə üzrə ehtiyat	295985078	2343672.37
9 sayılı MHBS-nin qəbul edilməsindən təsiri	0.00	0.00
31 dekabr tarixinə dəyərsizləşmə üzrə ehtiyat	<u>2959850.78</u>	<u>2343672.37</u>

7. PUL VƏSAİTLƏRİ

Göstəricilər	2024	2023
Nəgd pul vəsaitləri	0.00	0.00
Banklarda olan nəgd pul vəsaitləri	2173020.40	1470598.11
Cəmi pul vəsaitləri	<u>2173020.40</u>	<u>1470598.11</u>

8. MALİYYƏ LİZİNQİ ÖHDƏLİKLƏRİ

Göstəricilər 2023	Uzunmüddətli	Cari	Cəmi
Əsas məbləğ	0.00	0.00	0.00
Diskont (8.5%)	0.00	0.00	0.00
Cəmi lizinq öhdəliyi	<u>0.00</u>	<u>0.00</u>	<u>0.00</u>

Göstəricilər 2024	Uzunmüddətli	Cari	Cəmi
Əsas məbləğ	-	0.00	0.00
Diskont (8.5%)	-	0.00	0.00
Cəmi lizinq öhdəliyi		<u>0.00</u>	<u>0.00</u>

“ESTET” MMC
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

9. TİCARƏT VƏ DİGƏR KREDİTOR BORCLARI

Göstəricilər	2024	2023
Ticarət kreditör borcları	937109.21	627113.74
Əmək haqqı üzrə ödəniləcək vəsaitlər	0.00	0.00
Sosial sığortaya ödəniləcək vəsaitlər	0.00	0.00
Vergi orqanlarına ödəniləcək vəsaitlər	0.00	0.00
Cəmi ticarət və digər kreditör borcları	937109.21	627113.74

10. NİZAMNAMƏ KAPİTALI

Qrupun buraxılmış nizamnamə kapitalı aşağıdakı səhmdarlar tərəfindən saxlanılır:

Göstəricilər	2024 100%	2023 100%
Nizamnamə kapitalı	10.00	10.00
	10.00	10.00

11. GƏLİRLƏR

Göstəricilər	2024	2023
Topdan ticarət	13580783.74	10927825.94
Görülmüş iş və xidmətlərin dəyəri	1024495.66	2049583.59
Əsas vəsaitlərin satışından gəlir	44500.00	0.00
Digər gəlirlər	0.00	288774.76
Cəmi gəlirlər	14649779.40	13266184.29

12. İŞLƏRİN MAYA DƏYƏRİ

Göstəricilər	2024	2023
Yanacaq xərcləri	49610.61	31996.43
Köhnəlmə	239554.72	207895.46
İşçi heyəti ilə bağlı xərclər	1101649.16	593132.56
Təmir xərcləri	26383.86	31006.55
Cəmi xidmətlərin maya dəyəri	1417198.35	864031.00

“ESTET” MMC
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

13. İNZİBATİ XƏRCLƏR

Göstəricilər	2024	2023
Əmək haqqı və sosial sığorta ayırmaları	1101649.16	593132.56
Kommunal xidmətlər üzrə xərclər	28981.09	18809.04
İcarə xərcləri	118212.96	70960.79
Ezamiyyə xərcləri	89117.32	27970.86
Təmir xərcləri	26383.86	31006.55
Bank xərcləri	103752.06	80675.84
Nəqliyyat xərcləri	32169.89	76380.47
Reklam xərcləri	291997.88	225260.00
Əmlak vergisi	14165.73	10828.60
Sığorta ödənişləri	5719.42	534774
Digər xərclər	159756.13	234394.07
Cəmi inzibati xərclər	1971905.50	1904192.78

14. VERGİLƏR

Mənfəət vergisi

2024 və 2023-ci illər ərzində Qrupa tətbiq edilən mənfəət vergi dərəcəsi 20% təşkil etmişdir. Gözlənilən və faktiki tətbiq edilən vergi xərclərinin üzləşdirilməsi aşağıda göstərilir.

Göstəricilər	2024	2023
Vergidən əvvəlki mənfəət (zərər)	1624366.36	1421910.71
Qanunvericiliklə müəyyən edilmiş 20% dərəcə ilə hesablanmalı olan vergi	324366.36	284382.14
Gələcək dövrə keçirilmiş tanınmamış vergi zərəri	-	-
Mənfəətdən çıxılmayan xərclərin effekti	-	-
İl üzrə mənfəət vergisi xərci	1299493.09	1137528.57

15. ÖHDƏLİKLƏRİN VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR

Əməliyyat icarəsi öhdəlikləri

Qrupun 31 dekabr 2024-cü il tarixinə mühüm icarə öhdəlikləri olmamışdır (2020: sıfır).

Kapital yatırımları üzrə öhdəliklər

Qrupun 31 dekabr 2024-cü il tarixinə kapital yatırımları üzrə öhdəlikləri olmamışdır (2020: sıfır).

Şərti öhdəliklər

Qrupun 31 dekabr 2024-cü il tarixinə heç bir şərti öhdəliyi olmamışdır (2020: sıfır).

Biznes və tənzimləyici mühit

Qrupun əsas əməliyyatları Azərbaycan Respublikasında aparılır. Azərbaycan iqtisadiyyatı gücləndirmək və diversifikasiya etmək üçün iqtisadi islahatlar və onun hüquqi, vergi və tənzimləyici çərçivəsinin inkişafını davam etdirir. Bu baxımdan, Azərbaycan 2024-cü ildə milli iqtisadiyyatın və əsas iqtisadi sektorların inkişafı üçün strateji yol xəritələrini təsdiqləyib. Azərbaycan Respublikasında vergi, valyuta dəyişkənliyi və gömrük qanunvericiliyi daxil olmaqla, qanunvericilik də sürətlə dəyişir.

"ESTET" MMC

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

15. ÖHDƏLİKLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR (DAVAMI)

Qrupun maliyyə vəziyyəti Azərbaycanda gedən inkişaflardan təsirlənməyə davam edəcəkdir; Qrup, onun fəaliyyətinə aid olan bu ehtimalların, Azərbaycan Respublikasında oxşar müəssisələrdən daha əhəmiyyətli olduğuna inanır.

Hazırkı maliyyə hesabatları bu qeyri-müəyyənliklərin gələcəkdə aydınlaşdırılmasından yarana biləcək hər hansı düzəlişləri nəzərdə tutmur. Bu cür düzəlişlər, əgər varsa, tanidiciləri və qiymətləndirilə biləcəyi dövrdə bildiriləcəkdir.

Azərbaycan Respublikasının kommersiya qanunvericiliyi, o cümlədən vergi qanunvericiliyi birdən çox şərh etməyə imkan verə bilər. Bundan əlavə, vergi orqanlarının iş fəaliyyəti ilə bağlı ixtiyari qərar vermə riski var. Qrupun rəhbərliyi tərəfindən verilmiş qərarlar, vergi qanunvericiliyi tərəfində uyğunsuluq aşkarlandıqda, vergi orqanları cərimə tətbiq edə bilərlər. Ümumiyyətlə, audit ilindən üç il əvvəl vergi ödəyiciləri 3 il üzrə vergi auditinə cəlb olunurlar. Bununla yanaşı, tamamlanmış yoxlamalar yüksək səviyyəli vergi müfəttişlərinin vergi yoxlamalarının nəticələrini nəzərdən keçirdikləri sonrakı, əlavə vergi yoxlamalarını ehtimalını istisna etmirlər. Rəhbərlik hesab edir ki, 31 dekabr 2024-cü bitən il üzrə bütün qanunvericiliy hesabatlarına düzgün tətbiq olunub və Qrupun vergi və valyuta mövqeləri davam etdiriləcəkdir.

16. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

Tərəflər ümumi nəzarət altında olduqda və ya bir tərəfin digər tərəfə nəzarət edə biləcəyi və ya maliyyə və əməliyyat qərarlarında digər tərəfə əhəmiyyətli təsiri və ya birgə nəzarət edə biləcəyi təqdirdə əlaqəli tərəf hesab olunur. Hər bir əlaqəli tərəf münasibətini nəzərdən keçirərkən diqqət yalnız hüquqi formasına deyil, əlaqənin mahiyyətinə yönəlib. Bütün hökumət təşkilatları qrup ilə ümumi nəzarət altında olan müəssisələr hesab edilir. Bu təşkilatlarla olan əməliyyatlar aşağıda əlaqəli tərəflər kimi qeyd edilmişdir.

31 Dekabr 2024 və 31 Dekabr 2023 tarixlərinə olan əlaqəli tərəflər üzrə əməliyyatlar üzrə qalıqlar aşağıdakı kimi qeyd edilmişdir:

Göstəricilər	2024	2023
Dövlət subsidiyaları	0	0

Rəhbərlik ilə əməliyyatlar

İl ərzində Əsas idarəedici heyət üzvlərinə ödənilmiş kompensasiyalar ödənilməmişdir.

Qısamüddətli işçi mükafatlandırılması	2024	2023
Əmək haqqı	-	-
Sosial təminat xərcləri	-	-
	=	=

17. MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ

Qrup maliyyə alətləri ilə bağlı müxtəlif risklərə məruz qalır. Risklərin əsas növləri

- bazar
- faiz dərəcəsi
- kredit
- likvidlik riskidir.

Qrupun riskləri rəhbərləri ilə sıx əməkdaşlıqda əlaqələndirilir və risklərin dərəcəsi və böyüklüyünə görə təhlil edən daxili risk hesabatları vasitəsilə Qrupun fəaliyyətinə potensial mənfi təsirləri minimuma endirməklə Qrupun qısa və orta müddətli pul vəsaitlərinin hərəkətini aktiv şəkildə təmin etməyə yönəldilir. Qrup maliyyə aktivlərinin ticarətində spekulyativ məqsədlər üçün fəal şəkildə məşğul olmur. Qrupun məruz qaldığı ən əhəmiyyətli maliyyə riskləri aşağıda təsvir edilməkdir.

Bazar riski

Qrup bazar risklərinə məruz qalır. Bazar riskləri bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz dərəcəsi və valyutalar üzrə açıq mövqelər ilə əlaqədar yaranır. Qrupun rəhbərliyi qəbul edilə bilən risklərin səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə mütəmadi olaraq nəzarət edir. Lakin belə yanaşmanın tətbiqi bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verəcəyi halda, bu limitlərdən artıq zərərlərin yaranmasının qarşısını almır.

“ESTET” MMC

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

17. MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ (DAVAMI)

Faiz dərəcəsi riski

Qrupun gəlir və əməliyyat pul vəsaitlərinin hərəkəti bazar faiz dərəcələrində dəyişikliklərə məruz qalmır, 31 dekabr 2024-cü il tarixinə və 31 dekabr 2023-ci il tarixinə Bankın heç bir faizli aktiv və ya öhdəliyi yoxdur.

Kredit riski

Kredit riski maliyyə öhdəliyi olan bir tərəfin öhdəliyini yerinə yetirməməsi və nəticədə digər tərəfin maliyyə zərərinə məruz qalması riskidir. Qrup kredit riskinə maksimum məruz qalması əsasən maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin qalıq dəyərlərində əks olunur. Potensial kredit riskinin azaldılması üçün aktivlərin və borcların mümkün xalis təsiri əhəmiyyətli deyil.

Kredit riskinin konsentrasiyasına məruz qalan Qrupun maliyyə alətləri əsasən pul vəsaitlərindən ibarətdir. Qrupun aktivlər sinifi üzrə kredit riskinə maksimum məruz qalması aşağıdakı kimidir:

Maliyyə aktivlərinin sinifləri – qalıq dəyərləri	2024	2023
Pul vəsaitləri (qeyd 7)	2173020.40	1470598.11
Cəmi qalıq dəyəri	2173020.40	1470598.11

Likvidlik riski

Həmçinin maliyyələşdirmə riski kimi də adlandırılan likvidlik riski Qrupun maliyyə alətləri ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün pul vəsaitlərinin toplanmasında çətinliklə üzləşməsi ilə bağlı riskdir. Likvidlik riski maliyyə alətinin ədalətli dəyərində yaxın dəyərlə satıla bilməməsindən yaranı bilər.

Qrup kifayət qədər pul vəsaitlərini saxlayır və likvidlik tələblərini mütəmadi olaraq nəzarət edir və rəhbərlik gələcək öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər vəsaitin mövcud olmasını təmin edir.

Aşağıda açıqlanan bütün maliyyə öhdəlikləri faizsizdir və hesabat tarixindən on iki aydan az olan müqavilə öhdəliklərinə malikdir.

31 Dekabr 2023-cü il üzrə maliyyə öhdəliklərinin ödəmə müddətinə görə təhlili aşağıdakı kimi:

Öhdəliklər	Tələb edilənədək və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	Cəmi
Kreditör borcları	0	0	0	0	0
Lizinq	0	0	0	0	0

31 Dekabr 2024-cü il üzrə maliyyə öhdəliklərinin ödəmə müddətinə görə təhlili aşağıdakı kimi:

Öhdəliklər	Tələb edilənədək və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	Cəmi
Kreditör borcları	0	0	0	0	0
Lizinq	0	0	0	0	0

“ESTET” MMC

**KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

18. ƏDALƏTLİ DƏYƏR VƏ ƏDALƏTLİ DƏYƏR İYERARXİYASI

Maliyyə vəziyyəti haqqında hesabatda ədalətli dəyərlə ölçülən aktivlər və öhdəliklər ədalətli dəyər iyerarxiyasının 3 səviyyəsi üzrə qruplaşmışdır

- 1-ci səviyyə: maliyyə aktivləri və öhdəliklərinin aktiv bazarlarda təyin olunmuş qiymətlər (düzəlişsiz)
- 2-ci səviyyə: birbaşa (qiymətlər) və ya dolayı yolla (qiymətlərdən irəli gələn) 1-ci səviyyədə təyin olunmuş qiymətlərdən savayı aktiv və ya öhdəlik ilə bağlı müşahidə oluna bilən əlavə məlumat
- 3-cü səviyyə: müşahidə oluna bilməyən bazar məlumatları əsasında aktiv və ya öhdəlik üzrə əlavə məlumatlar (müşahidə oluna bilinməyən məlumatlar)

Qrupun bütün maliyyə aktivləri və öhdəlikləri amortizasiya olunmuş dəyərlə əks etdirilir və qeyri-maliyyə aktivləri və öhdəlikləri ədalətli dəyərlə qiymətləndirilmir. Buna görə ədalətli dəyərin üç səviyyəli kateqoriyasını tələb edən ədalətli dəyər iyerarxiyasının açıqlanması maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə açıqlama təsirinə malik olmadığı üçün açıqlanmır.

19. KAPİTALIN İDARƏ ETMƏ SİYƏSƏTİ VƏ PROSEDURLARI

Məhsulları risk səviyyəsinə mütənasib olaraq qiymətləndirməklə Qrupun kapitalının idarə edilməsi məqsədləri bunlardır;

- fasiləsiz fəaliyyəti olan Qrup kimi davam etməsini təmin etmək; və
- Səhmdarlara münasib gəlirliliyi təmin etmək.

Qrup maliyyə vəziyyəti haqqında hesabatın üz qabığında təqdim edilən pul vəsaitləri çıxılmaqla kapitalın balans dəyəri üzrə kapitalı monitoring edir.

Qrup kapitalın məbləğini ümumi maliyyələşdirmə strukturuna mütənasib olaraq müəyyən edir. Qrup kapitalın strukturunu idarə edir və iqtisadi şərtlərdə və müvafiq aktivlərin risk xüsusiyyətlərində dəyişiklikləri nəzərə alaraq düzəlişlər edir.

Kapitalın təmin edilməsi üzrə strategiyada və ya keçən ildən kənar təsirə məruz qalmış kapital tələblərində dəyişikliklər olmamışdır.

Hesabat dövrləri üzrə kapital aşağıdakı kimi icmal edilmişdir:

Göstəricilər	2024	2023
Cəmi Kapital	6733444.12	6017914.78
Pul vəsaitləri (qeyd 7)	2173020.40	1470598.11
	<u>8906464.525</u>	<u>7488512.89</u>

31 Dekabr 2024-cü il tarixində vəziyyət belə oldu ki, müəyyən sayda naməlum pnevmoniya halları ümumdünya Səhiyyə Təşkilatına bildirildi. Həmin tarixdə insandan insana ötürülməsi barədə açıq bir dəlil yox idi. Bunlar 31 dekabr tarixində mövcud olan şərtlər idi. Virusun sonrakı yayılması və yeni bir koronavirus (COVID-19) kimi identifikasiya edilməsi 31 dekabr 2024-cü ildə mövcud olan vəziyyət barədə əlavə sübutlar təmin etmir.

**“ESTET” MMC-nin
Baş direktoru:**



E.Həsənov